

Bələ nümunələrin sayını istənilən qadır artırmaq olar. Nizami özü də söz səntənin məhibic schirkəni okluğuna bəldirəkən. Gonçani də schirkərlər yurdu Babil ilə müqayisə edərək:

بَابِلُ مَنْ كَجَعْ؟ هَرَقْتْ سَرْزْ

(Mənim Babilim Hərətu yandıra
Gonçadır) - deyir.

Şair Gonçoyu bağlılığını xüsusi ilə diqqətə çatdırmaq üçün asarlarını Gonçonin manevi serveti hesab etdiyini bildirmiştir. "İskandernamo"da şeir oğurlarından şikayatlı onorkon yazır:

نَهَانْ مَرَا أَشْكَلَرَا بُونَدْ
رَكْجَدْ إِسْتَ مُرْجَدْ بَخْلَرَا بُونَدْ

(Manim gizli manalarımı aşkar oğurlayırlar. Ögar Bütürəyi aparılsa da, onlar Gonçoya məktusdur).

Nizamının ilk davamçısı kimi tanadığımız Əmir Xosrov Dohlevi "Şirin və Xosrov" eserinin başlangıç fosillərində Nizamini xatırlayarkən:

أَنْ جَهْ لِيْ سَمْتْ تَرْكَلْ بُورْ بَشْ
بُورْ هَنْدُو هُمْ أَخْرَى لِيْ سَمْتْ هَنْدُو بَشْ

(Türklerin qiyməti yüksək olsa da, həndilərin də özləri qiyməti var) - deməsi də Nizamının türk manşəli olduğunu işarədir.

Gördüyümüz kimi, Nizamının Orta əsrlərde yetişən davamçılarının əksəriyyəti onun gencəli olduğuna xüsusi vurğulamışlar. Dediklorimizə çox nümmənə göstirmək olar. XX əsr türk şairi M.F.Gürtunca Nizamının "Leyli və Macnun" eserinin türk dilinə tərcüməsinə yazıdığı məlqəddiməsində Nizamının Ayaşofiyada tesadüf etdiyi bir əlyazmasında şairin milli mənsubiyyətilə bağlı belə bir bəcətə tesadüf etdiyini yazır:

پُور بَر بَنْر مَرَا تَرْكَ بُورْ
بَخْرَانْكَ هَرْ كَ؟ مُرْكَ بُورْ

Mənim babam, atam türk idi,
Ağıl və hükmedə hər biri (biri) qurd idi.

Edmund Herziq tutarlı dəlil götirmədən bu bəcətin də Nizamiyə mənsub olmasına qəfi etiraz etmişdir. Biz isə bunun Nizamının soy-kökü ətrafında aparılan mübahisələrin yersizliyinə bir dəlil olduğunu bildirmək istəyirik.

Göründüyü kimi, Nizami Gonçovinin yaradıcılığında dahi sonetkarın doğma mühitindən ayrılmazlığını göstəren faktlar və dəhlillər çoxdur. Biz isə bu yazımda onların bir qismində bahs etdik. Ancaq bu dediklorimiz də Nizamının qədim türk mədəniyyəti və türk alomina bağlılığı, onun həyatı və təbiətə münasibəti, sosial-siyasi baxışları və milli-başqıri dünyagörüşü haqqında aydın təsəvvür yaradır. Cənab Edinfund Edmund Herziqə dünya şöhrətli Azərbaycan şairi Nizami Gonçovinin irsi ilə tanış olmayı, şairin yaradıcılığı haqqında aparılan iddinqatlılara nozul salmayı bir daha tövsiyo edir və dahi sonetkarın aşağıdakı bəcəni ilə yazımızı yekundaşdırırıq:

مَطْنَنْ تَلَنْ نَهْ بُورْ اسْكَنْ رَهْ بُورْ
بُورْ هَنْدُو هَنْرَأْ بَرْ كَهْ بُورْ

Dogruluğun yolu tutmayan səzələr
Aye mənəmə də, qiyamətdən dişər!